



Elşən Mirişli

Gəncə şəhəri,
tarixçi

Arqunun (Ərğun) vəfatından sonra tatarlar və Azərbaycan türkləri iki fırqaya ayrıldılar. Birinci Bağdaddan xanın qərəbəsi olan Baydu xanı, diğəri Anadoluya diyanan qardaşı Keyxatu xanı dəvət etdilər. Keyxatu daha avval tərpəndi və hökuməti əlinə aldı.

Keyxatu xan Azərbaycanın Elxanlı İmperatorluğunun V-ci Elxanı idi. Həkimiyət ilları 23 iyul 1291-24 mart 1295-ci illərdi. Arqunun qardaşı və səfəfi olaraq taxta çıxmışdı.

Keyxatu xan 1259-cu ildə Abaqa xanla Nukdan Xatunun ailəsində doğulmuşdur. Anası olan Nukdan Xatun Tatar idi. Keyxatu xan Əhməd Təkudar xanın hakimiyəti dövründə Suriyanın şimalını Hələb şəhəri ilə birgə idarə etmiş və 1284-cü ildə Anadoluya valisi Qonqurtayın edam edilməsindən sonra qardaşı olan Arqunun yanına, yəni Xorasana qərmisdir. O, 1284-cü ilin iyununda Arqun tərəfindən Təkudar Oğulu sülh qərəbəsi girov kimi verilmiş və oğey anası Today Xatunun ordasına qatılmışdır. Arqunun taxta çıxmışından sonra Keyxatu əmisi Hulaçu ilə birlikdə Anadoluya canişini təyin edilmişdir.

Anadoluda canişinliyi

1277-ci ildə Elxanlılar Anadolunun idaresini felen ellərinə alıqdan sonra bu ölkədə xeyli əsger saxlanılmışdı. Bu qüvvəyə mərkəzdən teyin edilən bir əmir komandanlıq edirdi. İkinci böyük Elxanlı ordu isə mərkəzi Mosul olan Diyarbakır vilayətində olurdu.

Anadoluya işgal qüvvələri kimi göndərilmiş elxanlı ordusu başlıca olaraq Tokat, Amasya, Çorum, Kırşehir, Kayseri və Sivas etrafında yaşayırırdı. Anadoluda onlara ümumiyyətə "tatar" deyildi.

Anadoluda Ərzincanda Elxanlı Dövləti canişini olan Keyxatu 1286-ci ildə Hulaçunun geriye çənənləşməsindən sonra o, Anadolunu tək idarə etməyə başlamışdır. Keyxatu Qutluqhaniler sülələsindən olan Padşah Xatunla ailə qurmuşdur. O, həmçinin Anadoluya Selcuklularının hökməndən II Məsudə türkmen bəyliliklərinə qarşı yürüşlərdə dəstək vermişdir. Keyxatu 16 yanvar 1287-ci ildə Karamanoğullarının paytaxtlarını əle keçirmiş və yandırmışdır. Keyxatunun Anadoludakı canişinliyi Samaqanın 1289-1290-ci illərdəki canişinliyinə görə qisamüddətli fasilə vermişdir. O, avvalı vəzifəsinə 1290-ci ilin 15 oktyabrında Samaqanın Tokatda korpusiya və yantmaz idarəciliyinə görə həbs edilib mərkəzə göndəriləşməsindən sonra yenidən başlamışdır.

Həkimiyəti

Keyxatu xan Arqun xanın ölüm xəberini Antalya yaxınılığında qışlaqla olarkən Arqun ağanının oğlu və Hülakü xanın kürekəni Lazgi Küregendən eşitdi. Baş qalmış taxt uğrunda onun esas rəqibləri Arqun xanın oğlu Qazan xan və əmisinin oğlu Baydu idi. Keyxatu Anadoludan sürətə hərəkət edərək 1291-ci ildə hökuməti əline aldı. Hökuməti əlinə alıqdan sonra arvadı Padşah Xatuna 1292-ci ilin oktyabrında Kirmanı əle keçirmesinə şərait yaratdı. 18 noyabr 1292-ci ildə öz qaynatası Ağ Büğə Celairini özünə baş komandan teyin etdirdi. Şikur və Toğacar ona təbə etdirildi.

Onun həkimiyəti dövründə Arqun xanın zamanında Xubilaydan

özünü arvad olması üçün göndərdiyi Kökçin Elxanlılar dövlətinə gəldi. Keyxatu xan qərar verdi ki, Kökçin şahzadə Qazanla evlənməlidir.

Keyxatu şəraba və qadınlara olan ifrat dükşünlüyü, qadınlara və cinsi əlaqəyə yanaşmasına görə məşhur əxlaqsız olmuşdur. Eyni zamanda o, bütün dinlərə tolerant yanaşması və bütün dinlərdən olan qadınları sevməsi ilə tanınmışdır.

Əfrasiyabin üsyani

Hazaraspid hökməti I Əfrasiyab 1291-ci ildə Arqunun ölümünden yararlanaraq öz hakimiyətini işfahana qədər yaymaq istədi. Keyxatunun cavabı sərt oldu. O, özünün

keçmiş tərəfdarlarını cəzalandırmaq üçün Göktay və Giray noyonlarını gönderdi. Bundan istifadə edən Əşrəfovulları və Karamanoğulları yenidən Konyanı mühəsirəyə aldılar. Lakin Kiprili II Henrinin Alanya şəhərini 15 gəmi ilə mühəsirəyə almasından sonra mühəsirəni dayandırmağa məcbur oldular. Keyxatu sürtələrə iştirak etdi. Dənizlini əla keçirdi və şəhər 3 gün yağmalandı. Mesud da həmçinin Qılınç Arslanla müharibəyə getdi. Keyxatu Məsudun yardımına 3 min döyüşü və Göktay, Gəray və Anı adlı sərkərdələrini göndərdi. Gəray və Yaman Candar Məsudu döyüşlər zamanı əsir düşməkdən xilas etdilər. Keyxatu tərəfindən keçmiş Çobani mülkü olan Kastamonu şəhəri Yaman Candara verildi. Bu torpaq verilmesi xidmet qarşılığında kağız pul istifadəsinə məcbur etmişdi. Və ibn el-Ümeyya adında biri-

Elxanlı Dövlətinin kağız pulu çav adlanırdı. Çav-cincə pul deməkdir. Elxanlı çavının surəti-səkli kvadrat və üçbucaq olub, hər iki tərəffərinde kəlməyi-səhadət yazılmış idi. Altında "irməcinturci" yazılırdı ki, cincə padşah deməkdir və ortasında dairə içərisində yanım dirhamdan on dirhəmə qədər olan cavallann qıymətlərinini göstərən yazılar var idi. Tarixi 1294-cü il olan və cavallan hər kim qəbul etməzsə, təcəzzüyə ediləcəyi qismən arəbcə və qismən da uygur dilində yazılırdı.

Gümüş vərəqeler - "çavlar" - o zaman dirhəm və dinarı əvəz edən kağız paralar idi ki, Elxanlı Azərbaycan İmperatorluğunda onun istifadəsi məcburi idi. Lakin sikkələrin yoxluğu tatarları və Azərbaycan türklərini kağız pul istifadəsinə məcbur etmişdi. Və ibn el-Ümeyya adında biri-

Sərab şəhərində onu elxan etdilər.

21 mart 1295-ci ildə Keyxatu xan qanın tökülməməsi üçün Baydu xan tərəfindən kamanla boğdurularaq öldürülüdü.

Ailəsi

Keyxatu xanın müxtəlif tayfalar- dan olan çoxlu arvadı olmuşdu:

- 1.Ayşe Xatun
- 2.Ulu Qutluq Xatun
- 3.El Qutluq Xatun
- 4.Ara Qutluq Xatun
- 5.Dondi Xatun
- 6.Alafraq
- 7.Qutluq Malik Xatun
- 8.Eltuzmış Xatun
- 9.Padişah Xatun
- 10.Nani Aqati Xatun
- 11.Esan Xatun
- 12.Uruk Xatun
- 13.Buruk Xatun

Keyxatu xanın sayıları bilinməyən çoxlu xanımı olmuşdu. Hər tayfadan, xalqdan, dindən olduğu üçün bütün dinləri ürekden sevmişdi.

Keyxatu və Baydu xanın Azərbaycanda padşahlıq dövrü



Şəxsi keşikçilərinin rəhbəri Tuladayı Luristanı yağımlamaq üçün gəndərdi. Yağmanın sebəbi isə bu bölgenin I Əfrasiyab tabe olması idi. Bu zaman Keyxatunun arvadlarından Padişah və Uruk Xatunlar I Əfrasiyabın başlaşdırması üçün xahiş etdilər. Bundan sonra Keyxatunun qərari ilə I Əfrasiyab Luristan həkimi vəzifəsində qalmışdır. Davam etse de, qardaşı Əhməd Elxanlı sahayında əsir ve girov saxlanıldı.

Keyxatunun Anadoluda yürüşləri

Keyxatu 1291-ci ilin 31 avqustunda 20 minlik ordu ilə Anadolunun idarəsində hərbi yürüşə başladı. Yüsrüsün məqsədi Konyanı mühəsirəyə alan Karamanoğullarını cəzalandırmaq idi. Konyanın II Məqsudun qardaşı və Sahib Ataoğulları tərəfindən gücləndirilmesine baxmayaq. Karamanoğulları Keyxatunun Kayseriye qədər gələsindən qədər şəhərin mühəsirəsini dayandırmadılar. Keyxatu ordusunu iki yerə parçaladı və bir hissəsini Məntəşəyə göndərib, diger hissəsi ilə Karamanoğullarının paytaxtı Eregliyə yürüşə başladı. Onun növbəti hədəfi Əşrəfovulları bəyliyi idi. Burada 0,7 min qadın və uşağı qul edərək Konyaya göndərmişdi. Kayseriye qayıtdıqdan sonra Selcuklu ordularının müşayeti ilə IV-Kılıç Arslanın Şimalı Anadoludakı

idi. Keyxatu xan Anadoludakı herbi yürüşlərinə 11 ay sərf etdi. Sonra 1292-ci ilin iyun ayında geri döndü.

Kağız pulun-Çavın tədavüllə buraxılması

1294-cü ildə Keyxatu xəzinəni yenidən doldurmaq qərannə gəldi, çünki yayılmış mal-qara vəbasına görə xəzinə boşaldılmışdı. Buna cavab olaraq, baş vəzir Səad əl-Din Zəncanı həll yolu kimi Böyük Xaqanlıqlı (Çində) da istifadə edilən cav adlandırılaraq kağız pulları tədavüllə buraxılmasını təklif etdi. Keyxatu bunu qəbul etdi və Böyük Xaqan Xubilayın Təbrizdəki elçisi olan Bolad sistemin neccə işlədiyini izah etdi. Sonra Keyxatu Xubilay xanın əskinaslarını yaxından təqdim edən əskinaslar çap etdirdi ki, onlannı üzərinə hattı Çin sözləri də çap olundu. Bu pulların ilk dövrüyəsi 12 sentyabr 1294-cü ildə Təbrizdə başladıldı. Azərbaycan tərəfində ilk dəfə kağız pullar çap edildi. Keyxatu bu pullardan istifadə etməkdən imtina edən hər kəsin edam edilməsini əmr etmişdi. Keyxatunun buddist laması ona Tibet dilində Qıyməti Almas manasını verən Riçindorj adını vermişdir. Bu ad sonradan Keyxatu dövründə tədavüllə buraxılan cavlarda qeyd edilmişdi.

sinin teşkilatlılığı və rəhberliyi daxilinde Keyxatu "çav"ların istehsalını təşkil etdi və ticarət üçün xaricə gedəcək adamlara xəzinədən "çav" münqabilində gümüş və altın verilir idi. Lakin nəticəsi çox fəna oldu. Təbrizdə ticarət durduruldu, dükənlər qapandı, karvanlar əşya götürüb gətirməz oldular. Nəhayət, Keyxatu özü "çav"ları qaldırmağa məcbur olundu. O zamanın cav barədə seirindən:

Əgər cahanda cavlar rəvan olsa, Məməkətin rövəni əbədi olar.

Baydunun üsyani

Keyxatu sərxoş ikən özünün qulluqçularından birinə Baydunu vurmağı əmr edərək onu təhəqir etmişdi. Bu Baydunun ondan narazılığının böyüməsinə səbəb oldu. İxtilal-Keyxatu ilə Baydu və tərəfdarları arasında taxt üstə mübarizə zəzür etdi. Baydu Bağdad əmirlerinin yardımı ilə qüvvələr toplayıb Azərbaycana girdi. Dərhal Keyxatu Baydu ilə yaxşı münasibəti olan Xuncibala adlı sərkərdəsi ilə Quşçisin, Aydıcısını və sair əlaqədar olanları həbs etdirdi. Özü də ordusunu ilə Baydu üzərinə yürüdü. Müğanda baş verən müharibədə Keyxatunun ordusuna Qazan xanın özünün "qərvənəs" adlı qıyməti ilə qiyam etdi. Qazan xanın ordusunda Qıllıq şah, Novruz xan adında o zamanın məşhur sərkərdələri var idi. Edilən savaşlardan Baydu xanın komandanlarından Tığçığardan Qazan xana birləşdiyindən başında olan qüvvələri tamamilə dağladı və özü də Naxçıvana fərər etdi. Lakin burada öz möviyyəti onu həbs edib Qazan xana təslim etdi. Tərəfdarları Doğal, Eldar və sairələr də birər-birə tutulub qətl edildilər. Qazan beləcə Elxanlı Azərbaycan hökumətinə əlinə aldı. Baydu 1295-ci il 4 oktyabrda əla keçirilərək edam edildi.

Baydu xan

Baydu Elxanlılar Dövlətinin VI Elxanı kimi taxta çıxmışdı. Həkimiyət dövrü qısa olmuşdu 24 mart 1295-4 oktyabr 1295.

Baydu xan 1260-ci ildə doğulmuşdu. Atası Hülükü xanın beşinci oğlu Taragay idi. 1284-ci ildə Bağdad və Diyarbakır valisi idi. 1294-ci ildə kağız pul olan cavın uğursuluğu və Keyxatu xan tərəfindən təhqir olmasından ona usyan bəhəna yaratmışdı. Əmir Tığçığanın əli ilə taxta galən Baydu Qazan xanın etirazları ilə rastlaşdı. Lakin yeni elxanın ömrü uzun sürmədi. Həmin ildə Xorasan tərəfində əmisi Keyxatunun qətlindən çox kədərlənən və intiqam almağa qərar verən Qazan xan özünün "qərvənəs" ordusuna Azərbaycana yürüdü və elxanlıq iddiası ilə qiyam etdi. Qazan xanın ordusunda Qıllıq şah, Novruz xan adında o zamanın məşhur sərkərdələri var idi. Edilən savaşlardan Baydu xanın komandanlarından Tığçığardan Qazan xana birləşdiyindən başında olan qüvvələri tamamilə dağladı və özü də Naxçıvana fərər etdi. Lakin burada öz möviyyəti onu həbs edib Qazan xana təslim etdi. Tərəfdarları Doğal, Eldar və sairələr də birər-birə tutulub qətl edildilər. Qazan beləcə Elxanlı Azərbaycan hökumətinə əlinə aldı. Baydu 1295-ci il 4 oktyabrda əla keçirilərək edam edildi.